

Sürətli ekipaj katerinin maliyyələşdirilməsi

Ölkə:	AZƏRBAYCAN
Layihə No:	48157
Biznes sektoru:	Nəqliyyat
Bildiriş No:	Gizli
Ətraf mühit üzrə kateqoriya:	B
İdarə heyəti tərəfindən baxılmasının nəzərdə tutulan tarixi:	25 May 2016
Status:	İlkin yoxlamadan keçib, yekun yoxlaması gözlənilir
TPD açıqlanıb:	28 Aprel 2016

Layihənin Təsviri

AYİB Azərbaycanda dəniz platformalarının təchizat gəmilərinin operatoru olan Caspian Marine Services Limited ('CMS') şirkətinə ilk tələb əsasında qaytarılmalı olan 20,4 milyon ABŞ dollarına qədər məbləğdə kredit vermək imkanını nəzərdən keçirir.

Layihənin Məqsədləri

Bu kredit Xəzər dənizinin ərazi sularında istismar olunacaq yeni sürətli ekipaj katerinin satın alınması xərclərinin bir hissəsinin maliyyələşdirilməsi üçün istifadə olunacaq.

Keçid dövrünün təsiri

Bazar iqtisadiyyatına keçidin təsirinin aşağıdakı proseslər nəticəsində meydana çıxması gözlənilir:

- Bu sektorda dövlət gəmiçilik şirkətinin üstün mövqe tutması şəraitində özəl şirkətlərin daha geniş miqyasda fəaliyyət göstərməyə başlaması;
- Yeni xidmətlərin nümayiş etdirilməsi: bu layihə heyətin dəniz platformalarına sürətli ekipaj katerləri ilə daşınmasına keçidi asanlaşdıracaq və enerjiyə qənaət etməyə kömək edəcək.

Müştəri haqqında məlumat

CASPIAN MARINE SERVICES LTD şirkəti

CMS şirkəti neft-qaz xidmətləri şirkəti olaraq Xəzər dənizində, əsasən Azərbaycan ərazi sularında dəniz platformalarının təchizat gəmiləri donanmasını idarə edir.

AYİB-nin Maliyyə İcmalı

20,400,000.00 ABŞ Dolları

Ümumi Layihə Dəyəri

34,000,000.00 ABŞ Dolları

Ətraf mühit və Sosial sahə üzrə İcmal

2014-cü il Ekoloji və Sosial strategiyaya uyğun olaraq B kateqoriyasına aid edilib. Sürətli ekipaj katerinin satın alınması əhəmiyyətli ekoloji və sosial təsirlərlə əlaqəli deyil. Belə hesab olunur ki, tam risk azaltma tədbirləri vasitəsilə mümkün Ekologiya, Sağlamlıq, Texniki və Fiziki Təhlükəsizlik (ESTFT) riskləri asanlıqla aşkarlanacaq və aradan qaldırılacaq. Standart Ekoloji və Sosial Vəziyyət Ekspertizası (ESVE) tətbiq olunacaq, o cümlədən Korporativ qaydaları nəzərdən keçiriləcək; Ekologiya, Təhlükəsizlik, Sağlamlıq və Hüquq (ETSH - EHSL) strategiyaları və standartları qəbul olunacaq; gəminin beynəlxalq ekologiya və təhlükəsizlik tələblərinə, o cümlədən Gəmilər tərəfindən suların çirkləndirilməsinin qarşısını alınması haqqında beynəlxalq konvensiyaya və Beynəlxalq dəniz təşkilatının qəza-xilas planlarına, ballast suyunun idarə olunmasına, neft sızması qəzalarının nəticələrinin aradan qaldırılmasına və s. dair tələblərinə uyğun gəlməsi təmin olunacaq. ESVE əsasında həm də Şirkətin cari əməliyyatlarının və mövcud obyektlərinin, habelə Austal gəmiqayırma zavoduna aid olan təchizat silsiləsinin hər hansı risk yaradıb yaratmadığı qiymətləndiriləcək. ESVE əsasında aşkarlanan riskləri azaltma tədbirlərini və düzəliş işlərini yerinə yetirmək məqsədilə Ekoloji və Sosial Fəaliyyət Planı (ESFP) işlənib hazırlanacaq.

Texniki Əməkdaşlıq

Yoxdur.

Şirkətin əlaqə vasitələri

Vüqar

Ramazanov

info@caspmani.com

www.caspmani.com

+994 12 464 1531

+994 12 464

1533

www.caspmani.com

www.caspmani.com

N.Əliyev küç, 38 A, Bakı, Azərbaycan

Biznes imkanları

İşgüzar fəaliyyət imkanları və ya tədarük məsələləri ilə əlaqədar olaraq sifarişçi şirkətlə əlaqə saxlayın.

Ümumi rekvizitlər

AYİB-nin layihə haqqında tədarükə aid olmayan sorğuları:

Tel: +44 20 7338 7168;

Faks: +44 20 7338 7380

E-po.t: projectenquiries@ebrd.com

İctimai İnformasiya Siyasəti (İİS)

İİS-də AYİB-nin öz strategiyaları, siyasətləri və əməliyyatlarının daha yaxşı bilinməsi və başa düşülməsini təşviq etmək üçün öz səhmdarlarına məlumat açıqlaması və onlarla məsləhətləşməsi qaydası təsbit olunur.

[İİS-nin mətni](#)

Layihə üzrə Şikayət Mexanizmi (LŞM)

AYİB bir və ya daha çox şəxsin və ya təşkilatın Bank tərəfindən maliyyələşdirilən və ətrafa zərər verdiyi iddia olunan və ya həqiqətən ətrafa zərər verən layihələr haqqında şirkətlərinin müstəqil mütəxəssislər tərəfindən araşdırılmasına imkan yaratmaq məqsədilə Layihə haqqında şikayətlərin araşdırılması mexanizmini (LŞAM) təyin edib.

[LŞM-ni idarə edən Prosedur Qaydaları| rus dilli variant](#)

LŞAM əsasında verilən hər hansı şikayət AYİB vəsaitlərinin sonuncu hissəsinin verilməsindən sonra 12 aydan gec olmayaraq təqdim olunmalıdır. Əgər siz şikayətin təqdim edilməli olduğu müddəti bildiyinizə əmin deyilsinizsə, onda siz LŞAM mütəxəssisi ilə (pcm@ebrd.com ünvanlı e-poçtla) və ya AYİB-nin müvafiq daimi nümayəndəsinin ofisi ilə əlaqə saxlaya bilərsiniz.